

BAĞÇILIQDA İNTENSİV TEKNALOGİYA

E.A.PAŞAYEV, Q.F. BABAKİŞİYEV
AKTN "Aqromexanika" Elmi Tədqiqat İnstitutu

Məqalədə bağçılıqda tətbiq edilən intensiv texnologiya, bunun üçün lazım olan texnikalar, əl əməyini yüngülləşdirə bilən alət və avadanlıqlar, haqqında məlumatlar verilmişdir. Bundan başqa bağçılıqla məşğul olan fermerlərə bağların salınması, onlara qulluq edilməsi üçün tövsiyələr verilmişdir.

Açar sözlər: bağçılıq, texnologiya, aqrotexniki tələblər, şum, traktor, suvarma, zərərverici, xəstəlik.

Rеспublikamızda bağçılıq qədim dövrlərdən ənənəvi bir sahəyə çevrilib ki, bunun da əsas səbəbi meyvələrin vitaminlə zəngin və məhsuldar olmasınadır. Azərbaycan ərazisində təbii haldə bitən alma, armud, ażgil, yemişan, zoğal, alça, göyəm, qoz, fındıq, şabalıd, badam, moruq, çiyəlek və s. meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələri qədim dövürlərdən indiyadək özünün bol cir meyvələri ilə zəngin olmuş və bu meyvələrdən əhali müalicə məqsədi ilə də geniş istifadə etmişdir.

Respublikamız aqrar ölkə olduğundan, dövlət tərəfindən bu sahənin inkişaf etdirilməsinə mütəmadi diqqət yetirilməklə maddi yardım da göstərilir.

Bunu demək kifayətdir ki, 2015-ci ildə "Aqrolinq" ASC tərəfindən lizinq verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub. Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə əlli manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılıb. Yanacaq və motor yağılarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib ki, bununla da həmin məqsədlə bündədən verilən subsidiyanın həcmi 22 faiz artıb.


Əhalinin meyvələrə olan tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclarlardan qısa müddədə daha çox məhsul verməsini təmin etmək üçün yeni texnika və texnologiyalardan istifadə cəox əhəmiyyətlidir.

Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifiyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvələrin yetişdirilməsinə şərait yaratmışdır.


İnsanlar zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvələr yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin seleksiya yolu ilə mədəniləşdirilməsi üçün hər cir şərait vardır. Alımların araşdırılmalarına görə Cənubi Qafqaz dünyada bir sıra bitkilərin, xüsusilə meyvələrin (üzüm, alma, ar-

mud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşdirilməsinin vətənidir. Azərbaycanın Böyük və Kiçik Qafqaz dağları otəklərində bağçılıq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş və bütöv bir ərazini bürülmüşdür.


Bağ qulluq bağ salındıqdan dərhal sonra başlayır (şək.1,2,3).



Şək. 1. Bağın salınmasında sahənin qutublara uyğun kənar düz xəttinin çəkilməsi



Şək. 2. Kəndir vasitəsi ilə sahənin düz bucaq altında cərgələrə bölünməsi



Şək. 3. Şahmat üsü ilə meyvə ağaclarının əkilməsi.

Burada başlıca rolü əkilən ağacların növü və yetişmə sürəti oynayır.

Bağ qulluqda aşağıdakı tədbirlər əsas şərtidir:

- sahənin seçilməsi və hazırlanması;
- ağacların düzgün буданması;
- gübrələrin vaxtlı-vaxtında verilməsi;
- sahənin əkin üçün aqrotexniki tələblərə uyğun hazırlanması;
- suvarma sisteminin düzgün qurulması;
- xəstəliklər və ziyanvericilər qarşı mübarizə;
- meyvələrin yiğilması;

Ön mühüm tədbirlərdən biri də plantaj şumundan (dərin şum) qabaq torpağa üzvi və mineral gübrələrin verilməsidir. Şumdan qabaq hər hektara 30-40 ton üzvi gübrə (peyin), adətən POY-6 tipli aqreqatlar vasitəsi ilə verilir [1].

Sahənin şumlanması, şumlama zamanı gübrələrin verilməsi əsas şərtlərdən bəridir. Bağ salmaq üçün seçilmiş sahənin torpağı elə olmalıdır ki, həmin sahələrdə əkilən meyvə ağacları məhsuldar olmaqla yaxşı inkişaf edə bilsin və uzun ömürlü olsun. Bu məqsədlə, birinci növbədə, sahədə olan xırda təpəciklər və çuxurlar, yığınlar, dərələr və xəndəklər ləğy edilib doldurulmalı, sahənin səthi hamarlanmalıdır.

Torpaq strukturunun yaxşılaşması üçün çoxillik otların da böyük əhəmiyyəti vardır. Ona görə də 2-3 illik yonca əkilməsi intensiv meyvə bağları üçün ən yaxşı sələf sayılı bilər.

Torpaqın məhsuldar hissəsi onun üst qatında (20 sm) cəmlənir, ona görə də çalalar qazılanda üst məhsuldar hissə bir kənara qoyulur. Çalanın dərinliyindən çıxan torpağı çevrənin etrafına tökülməməlidir. Yaxşı olar ki, bu torpaq istifadə olunmasının bütün çalalar qazılandan sonra, torpaqın kənarə atılan məhsuldar hissəsi üzvi və mineral gübrələrlə qarışdırılıb çalalarla doldurulmalıdır.

Texnoloji şərtləri nəzərə alaraq tingləri əkmək üçün çalalarla üzvi gübrələr (yanmış peyin, kompost) aqrotexniki tələblərə uyğun əlavə edilir. Torpaqın tərkibində gilin faizi çoxdursa, hər çalaya bir vərə hesabı ilə (yəni 10...15 kq) çay qumu əlavə edilməlidir.

Bir-iki illik tinglərdən istifadə etmək daha əlverişlidir. Əgər ting açıq kök sisteminə malikdirsə, yaxşı olar ki, kökü yaxşı inkişaf etmiş tinglərdən istifadə edilsin.

Bağçılığın intensiv inkişafında istifadə edilən müüm aqrotexniki tədbirlərdən biri də torpaqda su rejiminin düzgün tənzim olunmasıdır.

Bir hektar sahəni bir dəfə suvarmaq üçün verilən əkin suyunun miqdarına suvarma norması deyilir və kub metrə ölçülür. Çoxillik təcrübələr nəticəsində alma bağları üçün aşağıdakı təxminini suvarma norması maslahət görülür.

1. Erkən yaz ehtiyat suvarmasında hər hektara 600-700 kub metr.

2. Çiçəkləmədən əvvəl, və ya çiçəkləmədən sonra aparılan suvarma 500-600 kub metr.

3. Güclü vegetativ boyatma dövründə 800-900 kub metr.

4. Çiçək tumurcuqlarının diferensiyasi (meyvəyə çevrilən) dövründə 500-600 kub metr.

5. Meyvələr rəng alan dövrə 700-800 kub metr.

6. Payız-qış ehtiyat suvarmasında 1000-1200 kubmetr. Hər bir fermer suvarılan sahələrdə əkin suyunun hesabatını aparmalıdır.

Öz axımı ilə (şırımla) suvarmadan insanlar ta qədimlərdən istifadə etmişlər. Bu üsul hələ də suvarma üsulları arasında yer almışdır.

Meyvə ağaclarını suvararkən damcı üsulu ilə suvarma daha əlverişlidir. Su xüsusi borularla (plastik və s.) axlığından, buxarlanma və sızma kimi su itkiyi olmur, nəticədə suyun dördə birinə qənaət edildiyindən bu üsul, axım ilə suvarma üsulundan daha səmərəlidir.

Çiləmə üsulu suvarmanın daha müasir üsuludur, ancak bu da xüsusi avadanlıqlar tələb edir.


İntensiv bağlarda cərgəaralarının uzun müddət qara herik altında saxlanması torpağın strukturunun pozulmasına səbəb olur. Ona görə də suvarılan və rütubətlə yaxşı təmin olunan intensiv meyvə bağlarında tinglər bağı əkildikdən sonra cərgəarası torpaq 3-4 il qara herik altında saxlanılmalıdır. Qara herikdən sonra 1-2 il sidər bitkili əkilməli və təbii çəmənliliklə növbələşdirilməlidir. Sonra 4-5 ildən bir cərgəaralarında qara heriklə təbii çəmənlilikin yerləri dəyişdirilməlidir. Bəzi hallarda tərəvəz də əkile bilər [2].

Meyvəçilikdə vacib məsələlərdən biri də bitkiliyin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsidir.


Meyvə bağlarında meyvəyeyənlərə, yarpaq bükkənlərə, mənənələrə, gənələrə, yasticlara, hermeslərə və s. təsadüf olunur ki, bu zərərvericilərdən bəziləri hətta ciddi məhsul itkisina səbəb olur. Zərərvericilərlə bərabər meyvə ağacları üzərində unlu şəh, yalançı unlu şəh, dəmgil, sitosporoz, meyvə çürümələri və s. xəstəliklər müşahidə olunur.

Zərərverici və xəstəliklərə yanaşı meyvə aqrose-nozunda müşahidə olunan alaq otları meyvə ağaclarına bilavasita zərər vurmaqla yanaşı (tüfəyli alaq otları), ehtiyat qida maddələrinin mənimşənilməsinə, rütubətin azalmasına, səbəb olur. Göründüyü kimi meyvə ağaclarının becərilməsində zərərli orqanizmlər qarşı mübariza tədbirlərinin aparılması çox vacibdir. Zərərvericilərə, xəstəliklərə və alaq otlarına qarşı pestisidlərin geniş tətbiqi etraf mühitin çirklenməsinə, məhsulun kəmiyyət və keyfiyyətinin pisleşməsinə, faydalı və xeyirli fauna və floranın məhv olmasına, biosferdə bioloji dövranın pozulmasına səbəb olur. Bu problemlərin qarşısının alınması üçün zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri elə təşkil edilməlidir ki, meyvəçilikdə davamlı inkişafə nail olmaq mümkün olsun. Bu məqsədə mübarizə üsullarının (aqrotexniki, bioloji, mexaniki, fiziki, kimyəvi, genetik, karantin) kompleks və ya integrə edilmiş şəkildə tətbiqi müsbət səmərə verir və yuxarıda sadalanan mənfi halların qarşısının alınması üçün etibarlı zəmin yaradır. Ona görə də meyvə bağlarında mübarizə üsullarına daxil olan vasitələrin düzgün və optimal vaxtda tətbiqinə nəzarət çox vacubdır.

Budamadan əvvəl aşağıdakılari bilmək vacibdir: Nə qədər çox kəssək, bir o qədər çox boy artımı və az məhsul olacaq, yeni ağac özü güclü, lakin meyvəsi az olacaqdır. Az budanın ağac bol məhsul verir, lakin meyvəleri xırda olur. Ona görə də ən səmərəli həddi – qızıl ortanı tapmaq vacibdir. Üçüncü ildə ən böyük bucaq altında inkişaf etmiş 4-5 budaq seçilir, onlar yarıya qədər, zəiflər isə üçdə ikisi qədər qısalıdır.



Şək. 4. Meyvələrin yiğilmasında istifadə edilən müxtəlif nərdivanlar.



Şək. 5. Meyvələrin yiğilmasında istifadə edilən ayaqaltılar.

Meyvələri yiğmağın müxtəlif üsulları vardır:

- əl ilə, bağışlıq alətləri (nərdivanlar, ayaqaltılar, səbətlər, taralar, sumkalar və s.) (şək.4,5);
- traktorla aqreqatlaşdırılan və özü hərəkət edən yiğim platformalar;
- mexanikləşdirilmiş xüsusi meyvə yiğən maşınlar.

Platformalardan, həmçinin ağacların budanmasına da geniş istifadə edilir.

Ağacların budanmasında və meyvələrin yiğilmasında istifadə edilən çoxlu sayıda özü hərəkət edən platformalar mövcuddur.

Meyvələrin yiğilmasında geniş istifadə edilən üsullardan biri də ağacların mexaniki üsulla silkələnməsidir [3]. Bu maşınlar yüksək məhsuldar olmaqla meyvələrin keyffiyətli yiğilmasını da təmin edir. Xarici dövlətlərin istehsali olan, bu tipli xüsusi tutucusu olan, maşınlar mövcuddur. Bu tipli maşınlarla alma, armud, gavalı, gilas və s. bir gövdəli ağaclardan meyvə yiğmaq mümkündür.

Respublikamızda, sovetlər birliyindən qalmış alma bağları fermerlərə şəxsi təsərrüfat üçün pay hələnda bölünmüştür. Xüsusən, Quba-Xaçmaz bölgəsində min hektarlarla alma bağları mövcuddur. Təəssüflər olsun ki, meyvə yetişdiyi dövrə istehlakçı-alıcı olmadığından və vaxtında bazarlara çatdırılmışından meyvələr bağlardaca çürüyüb, zay olur.

Sok zavodları bu meyveləri aşağı qiymətlə götürdüyündən fermerlərə sərf etmir. Son nəticədə bağçılığın maraq azalır, bəzi yerlərdə çoxillilik ağaclar kəsilərək yerində daha sərfəli - bugda, arpa, yonca, tərəvəz və bostan bitkiləri ekilir.

ƏDƏBİYYAT

1. А.И.Тищенко, Я.З.Жилицкий «Справочник механизатора - садовода». М. 2008 г. 2.www.fermer.ru
- 3.Варламов Г.П. «Машины для формирования кроны и уборки урожая плодово-ягодных культур». Москва. «Машиностроение». 2005 г.

Интенсивная технология в садоводстве

Э.А.Пашаев, Г.Ф.Бабакишиева

В статье даны сведения об оборудовании и приспособлениях интенсивной технологии для внедрения в бахчеводстве. Кроме этого даны рекомендации фермерам занимающимся садоводством.

Ключевые слова: садоводство, технология, агротехнические требования, вспашка, трактор, полив, вредители, болезни.

Intensive technology in gardening

E.A.Pashayev, Q.F. Babakishiyeva

The article provides information on intensive gardening technology, the techniques needed for it, tools and equipment that can facilitate hand labor. Furthermore, recommendation have been given to the farmers about gardening and how bookiny after them.

Key words: gardening, technology, agro technical requirements, plow, tractor, irrigation, pest, disease.